

“Tovuz döyüşlərindən möhtəşəm Zəfərə doğru!” adlı vətənpərvərlik tədbiri keçirilib



Azərbaycan Ordusunda Tovuz döyüşlərinin ikinci ildönümünə həsr olunmuş anım mərasimləri keçirilir, şəhid məzarları ziyarət olunur, şəhid ailələrinə baş çəkilir və bu döyüşlərin hərbi tariximizdə tutduğu yer geniş təbliğ olunur.

Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir ki, Tovuz rayonundakı “N” hərbi hissəsində keçirilən “Tovuz döyüşlərindən möhtəşəm Zəfərə doğru!” adlı vətənpərvərlik tədbirində Müdafiə Nazirliyinin rəsmiləri, hərbi qulluqçular, Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Şəmkir rayonlarından dəvət olunan şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və incəsənət xadimləri iştirak ediblər.

Tovuz döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan Azərbaycanın milli qəhrəmanları general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov, Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizirlər İlqar Zeynalı, Yaşar Babayev, çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgərlər Elçin Mustafazadə, Nazim İsmayilov və Xəyyam Daşdəmirovun portretlərinin yer aldığı xatirə lövhələri qarşısında onların hər birinin həyat və döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Hərbi Qənimətlər Parkında çıxışı zamanı söylədiyi “Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldığımız fikirləri səsləndirilib.

Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüddəşü polkovnik Abdulla Qurbani 2020-ci il iyulun 12-də Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində ölkəmizə qarşı törətdiyi

növbəti təxribat barədə danışaraq qeyd edib ki, bu təxribatı törətməkdə Ermənistanın əsas məqsədi Qarabağ mövzusunda diqqəti yayındıraraq regionda yeni bir təhlükə mənbəyi yaratmaq, qardaş Türkiyə ilə birgə həyata keçirdiyimiz “TANAP” və “TAP” kimi layihələrimizə mane olmaq üçün yeni ərazilər zəbt edib bu ərazilərdə də nəzarəti ələ keçirmək idi. Lakin odla oynayan düşmən tərəfi dərk etmədi ki, Azərbaycan Ordusunun bölmələri 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin may ayında Günnüt əməliyyatında olduğu kimi bu təxribatın da qarşısını qətiyyətlə alacaq, əks həmlə və qısa əməliyyatı ilə ordumuzun gücünü yenidən göstərərək, onları döyüş meydanında çoxsaylı itkilər verərək geri çəkməyə məcbur edəcəkdir.

A.Qurbani nəzərə çatdırıb ki, Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun müqayisəedilməz üstünlüyü, hər an düşməni məhv etməyə hazır olması bu dəfə də öz təsdiqini tapdı. Həmin günlərdə Azərbaycan Prezidenti İlham Əliyev böyük qürur hissi ilə bildirirdi ki, erməni hərbi birləşmələrinin təxribatının qarşısının alınması istiqamətində hərbiçilərimizin göstərdiyi şücaət bir qəhrəmanlıq dastanına çevriləcək.

Bu hadisə ordumuzun torpaqlarımızı azad etməyə qadir olduğunu ayəni nümayiş etdirdi. Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətini nümayiş etdirə bildi, zabıt və əsgərlərimiz özlərinin yüksək döyüş ruhunu və vətənpərvərlik, qələbə əzmində olduqlarını ortaya qoydu.

Qeyd edilib ki, Tovuz döyüşləri Azərbaycanın tezliklə ərazi bütövlüyünü bərpa edəcəyinə, üzleşdiyi təcavüzə birdefəlik son qoyacağına həm xalqın, həm də ordunun şəxsi heyətinin inamını daha da artırdı. Hər kəs inandı ki, təcavüzkarı hərbi müstəvidə hər an

acı məğlubiyyətə düşər etməyə hazır və qadir olan güclü ordumuz vardır.

Tədbirdə vurğulanı ki, Tovuz döyüşləri zamanı həmişə olduğu kimi, yenə də ilk mənəvi dəstək Türkiyə Respublikasından gəldi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Azərbaycana son təxribatını kəskin şəkildə qınadı. Qardaş ölkənin dövlət başçısı Vətənin müdafiəsində şəhid olan azərbaycanlı qardaşlarına Allahdan rəhmət, yaralılara şəfalar diləyərək öz narahatlığını bildirdi və bəyan etdi ki, Türkiyə qədim dostluq bağları və qardaşlıq əlaqələrinin olduğu Azərbaycanın haqq və hüququnun müdafiəsi, torpaqlarına qarşı yönələn təhlükənin qarşısının alınmasında tərəddüd etməyəcək. Öz ölkəsində sosial və epidemiya ilə bağlı problemləri həll edə bilməyən bir dövlətin belə hücumlar etməsi, ilk növbədə xalqına qarşı hörmətsizlikdir. Bütün imkanlarımızla dost və qardaş Azərbaycanın yanındaıq və yanında olmağa davam edəcəyik.

Diqqətə çatdırılıb ki, Tovuz döyüşləri zamanı Türkiyə Respublikasının nəinki rəsmilərinin, eləcə də sadə türk vətəndaşlarının Ermənistanın təxribatlarına qarşı etiraz səslərini ucaltmaları, xalqımız, şəhid ailələrinə səbr, dözümlü arzularmaları, Azərbaycan əsgəri ilə bir səngərdə, çiyin-çiyinə düşməne ağır zərbələr vurmağa hazır olduqlarını bəyan etmələri xalqımızı nə qədər qürurlandırırdsə, Vətən əsgərlərinin döyüş əzmini, vətənpərvərlik və düşməne nifrət hissinə də bir o qədər yüksəldirdi.

Tovuz döyüşləri zaman 12 nəfər say seçmə hərbi qulluqçumuzu şəhid versək də, bu döyüşlər Azərbaycanın hərbi üstünlüyünün növbəti təsdiqi kimi tarixə yazıldı. Tovuz döyüşləri xalqımızın, eləcə də ordumuzun hər bir əsgər və zabitinin Ali Baş Komandanın ətrafında daha sıx birləşməsinə zəmin yaratdı.

Azərbaycan Yazıçılar Birliyi Qazax filialının sədri, Əməkdar incəsənət xadimi, şair-publisist Barat Vüsal Müdafiə Nazirliyinin təşkilatçılığı ilə respublikamızın qərb bölgəsində də mütəmadi olaraq təşkil

edilən vətənpərvərlik tədbirlərinin əhəmiyyətindən, bu tədbirlərin ordu ilə xalqın birliyinin, həmrəyliyinə daha da möhkəmləndirilməsində oynadığı mühüm roldan danışdı. Tovuz döyüşlərinin ikinci ildönümündə də rəşadətli Azərbaycan Ordusunun qalib əsgərləri, Vətən üçün layiqli övladlar yetirən şəhid valideynləri və müharibə qaziləri ilə bir yerdə olmaqdan qürur duyduğunu qeyd edib.

Şairin şəhidlərin ölməzliyinə, Vətənin bölünməzliyinə, Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharətinə, döyüşçülərimizin şücaət və qəhrəmanlıqlarına həsr etdiyi şeirlər alqışlarla qarşılanıb.

Birinci Qarabağ müharibəsinin qazisi, ehtiyatda olan mayor Mustafa Rasimoğlu ilk zabıtlərindən olduğu Azərbaycan Ordusunun Vətən tarixinə şanlı səhifələr yazdığından, hər bir Azərbaycan vətəndaşının öz ordusu ilə fəxr etdiyindən iftixar hissi ilə söhbət açaraq deyib: “Mən xoşbəxt adamam ki, qalib bir ölkənin vətəndaşı, qalib bir ordunun veteranı, Müzəffər Ali Baş Komandanın hər bir əmrinə yenə də hazır olan bir əsgəriyəm.”

M.Rasimoğlunun da söylədiyi vətənpərvərlik şeirləri tədbir iştirakçılarına qürurlu anlar yaşadıb.

İşğaldan azad olunan Kəlbəcər rayonu ərazisində dislokasiya edilən hərbi hissədən gəlmiş polkovnik-leytenant Anar Cavadov Kəlbəcərdə geniş vüsət alan tikinti-quruculuq işlərindən, yeni inşa edilən hərbi şəhərcik və əməliyyat komando hərbi hissələrinin fəaliyyətindən, vaxtilə Tovuz döyüşlərində fərqlənən hərbi qulluqçuların bu gün də Vətənimizin müdafiəsində ayıq-sayıq dayandırıqlarından, revanşist qüvvələrin təhriki ilə törədilən hər bir təxribatın qarşısının qətiyyətlə alındığından danışdı.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi musiqi kollektivinin təqdim etdiyi vətənpərvərlik mahnıları, şəhidlərin xatirəsinə həsr edilən eleqiyalar və xoreoqrafik kompozisiyalar maraqla qarşılanıb.

Şəhid ailələrinin üzvləri döyüşlərinin unudulmadığına, Tovuz hadisələrinin yaddan çıxarılmadığına və göstərilən diqqətə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq ediblər.

Tədbirin sonunda Tovuz döyüşləri zamanı şəhid olan 12 nəfər hərbi qulluqçunun xatirəsinə on iki məşəl alovlandırılıb və əsgərlər bu müqəddəs odu sönməyə qoymayacaqlarına, od-ocağımızı, qanlı vətənləşən tarixi torpaqlarımızı bundan sonra da canları və qanları bahasına qoruyacaqlarına, Müzəffər Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olacaqlarına and içiblər.